

"Böyük Türkiye viziyonunu büyük Türk viziyonu kimi təsəvvür edirəm"

Mayın 24-də Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türkiyə Cumhurbaşkanlığı İttifatı Başkanlığının təşkilatçılığı ilə "Böyük Türkiye Viziyonu" paneli keçirilib. Tədbirdə ölkəmiz Azərbaycan Yazarlar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, TÜRKSOY Yazarlar Birliyinin sədri müavini Səlim Babullaoğlu təmsil edib.

İttifatı Başkanlığının binasında keçirilən panel giriş hissəsi və iki müvətəlif mövzulu müzakirə-oturumlarında gerçəkləşib.

Giriş sözü ilə TÜRKSOY-un Baş Katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubançebek Ömüraliyev və Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı İttifatı başkanı professor Fəxrəddin Altun çıxış ediblər.

Panelin "Türk dünyasının 2040 Viziyonu: ortaqlıq gələcək, ortaqlıq ülkü" mövzulu ilk oturumunda professor Həsən Əli Qarəsarın moderatorluğu ilə Cumhurbaşkanlığı Təhlükəsizlik və xarici siyasetlər Quruluşu üzvü, professor Aygün Əttar, Yeditepe Universitetinin tarix bölməsi başkanı, professor Əhməd Daşagıl, Ərzincan Binəli Yıldırım Universitetinin öyrətim üyesi, professor Aynur Noqayeva, TÜRKSOY Sibir uzmanı, doktor Timur Dövlətov çıxışlar ediblər.

NTV kanalı xarici əlaqələr və xəbərlər koordinatoru Əhməd Yasiltəpənin moderatörlüyü ilə gerçəkləşən "Ortaqlıq gələcəyin inşasında qədim keçmişin mədəni mirası" adlı ikinci oturumda Qırğızistan Balasaqını Universitetinin müdəlli, professor, doktor Tuğcəbek Çorotkin, Ankara Hacı Bayram Veli Universitetinin dekanı professor Fırat Purtəş, Ankara Hacı Bayram Veli Universitetinin müdəlli, professor Hüseyin Kasaoglu və Səlim Babullaoğlu çıxışlar edib, auditoriyanın suallarını cavablandırıblar.

Səlim BABULLAOĞLU

Hörmətli xanımlar və cənablar!

"Böyük Türkiye Viziyonu" panelinin deyərli təşkilatçıları!

Əziz dostlar!

Burda olmaqdan şərəf duyur və derin memnuniyyət hissələrimi çatdırıram. XX-XXI yüz il tariximizdən bir neçə olduqca önəmlı möqəmi xatırlamaqla başlamaq isteyirəm çıxışım.

Böyük Atatürk "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", - deyirdi.

Şanlı Türkiyə ötən yüz ilin 20-ci illərində ölüm-dürüm savaşındayken Azərbaycana borc üçün müraciət edəndə, o vaxtı sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanov dəstəklə yanaşı bu sözləri ünvanlayırdı Atatürkə: "Paşam, bizi qardaş qardaş borc verməz, hər zaman qardaşının olindən tutar".

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu gün həm Azərbaycanda, həm Türkiyədə dillər əzbəri olan "Bir millet, iki dövlət" söyleyirdi.

Azərbaycan 44 günlük Vətən savaşı ərefəsindən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli conab Rocəb Tayyib Ərdoğan "Türkiyə, qədim dostluq bağları və qardaşlıq iliskilərinin olduğu Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlmis hər cür hücumun karşısındaysa yə almaqda əsla torəddüd etməyəcəkdir", - deyirdi.

Azərbaycan Respublikasının Prezidenti hörmətli conab İlham Əliyev Praqada "Şərq tərəfdəşliyi" programının yubile tədbirində Türkiyəyə sözlü hücum edən o vaxtın Ermenistan prezidentinə "Türkiyə burda yoxdur, anına men burdayam", - deyir, yaxud Yunanistan sefərini qəbul edərkən "Aralıq donuzində Türkiyə ilə gərginlik yaşayırızsı. İndidən xoboriniz olsun, Türkiyə bizim dostumuz yox, qardaşımızdır. Sona qədər onların yanındayıq..." söyləyir.

Bu çıxlardan məlumat faktları təkrar salamaqda bir möqsədim var. Bu misallar

əslə və yalnız müxtəlif dövrlərin böyük dövlət adamları və siyasetçilərinin praqmatik addımları, sözleri deyil, bu bizim, türk liderlerimizin diliyle səslenən yaddaşımızdır, ortaqlığımızdır, tariximizdir, bizim kökləri derinləre səykənən ortaqlıq sözümüz və geleceyə necə baxmalı olduğumuzun yol xəritəsidir. Bu, sənki ulu türk dilində söyləmiş eyni bir söz və cümlədir ki, tarixin müxtəlif dönmələrində eks-səda verir.

* * *

Bir neçə kələm ortaqlıq edəbi köklərimiz, ortaqlıq sözümüz bəredə danışmaq isteyirəm. Ümumtürk ədəbiyyatı tarixinin V-XVI əsrləri, yeni "Qədim türk ədəbiyyatı" və "İslam dininin qəbulundan sonrakı erkən klassik türk ədəbiyyatı" bu gün mövcud olan türk dövlətləri üçün xüsusun şəkşəbə doğurmayan ortaqlıq səciyyəsi daşıyır ki, qıpçaq və uyğur dillərinin (yaxud ləhcələrinin) qatılımı ilə, xüsusun Oğuz türkçəsinin əsasında formalılaşmış bu dövrəki ədəbiyyatı.

Orxon-Yenisey abidələrini teşkil edən Kül Təkin, Bilgo Kağan, Tonyukuk kimi qədim türk ədəbiyyatının çox qiymətli və önləri örnəkləri da, Yusif Balasaqunun "Qutadqu-bilik" poeması, Mahmud Kaşgarlinin "Divani lüğət-it türk" əsəri de ümumtürk mədəniyyətinin böyük və melum ortaqlıq abidələridir. Yaxud Xoca Əhməd Yəsovi, Yunus Əmrə, Nəsimi, Nəvai, Füzuli böyük



ve ortaqlıq klassikləridir ki, bugünkü varlığımıza görə bizim hər birimiz bunu böyüklərə böyükliklə borçluyuuq.


XVI əsrdən başlayaraq günümüze qədər uzanan dövrdə türk ədəbiyyatının xeyli dərəcədə böyük ədəbiyyatçıları, şair və yaçıçıları, mütəfəkkirləri var ki, mən sadalama yola yirmək istəmirəm, amma XX əsr Azərbaycan ədəbiyyatı tarixindən bir faktı xatırlatmaq istəyirəm.

XX əsrin görkəmli Azərbaycan şairi, 30-cu illərdə amansız Stalin repressiyalarına məruz qalmış Mikail Müşfiq dostu, görkəmli ədəbiyyatşunas Əkrəm Cəfərə bir məktubunda yazardı:

"Sənə yeni şairlərdən xəber vermək istərim. Son zamanlar, iyirmi yeddinci ilə qədər mən Faruqi pək böyəndim. Fəqət sənət, şeir sahəsindən ondan irolı gedənlər de oldu. Məsələn, Nəcib Fazıl, Dögrədan da, bu, hər şeydə yeni bir istedaddır. Bunun "Örümçək ağı" namlı əsərini oxumuşduq. Bir az sethi id. Amma elastikli bir lisana malikdi. İkinci "Qaldırımlar" namlı əsəri bunu sübut etdi. "Cümhuriyyət" qəzətinde haqqında yazılan bir məqaləyə tosadüf etdi. Bir şeridə buraxılmışdı. Təessüf, həpsini yadımda deyil."

Kədim ayaq ucumda büzüşüb uyumaqda, İplik-iplik sariyor sükütu bir yumaqda Xırıl-xırıl, Xırıl-xırıl.

Həmin şeirdən bir beyt yene:



Səndürün lampaları, uzaqlara gedəyim, Nurdan bir şəhər kimi ruhumu seyr edəyim Piril-pirl, Piril-pirl.

Sonradan Müşfiq Azərbaycan şeiri, xüsusen həm heca, həm sərbət şeiri, verlibri üçün yeni cığır açdı və bu açılımda böyük Nəcib Fazılın ne qədər ciddi impuls verdiyini hiss eləmək olar.

Müşfiqin bəzi şeirlərində sizə xatırladım:

Yağış yağır, rəqs eyləyir gur damllar, Sıra-sıra, inci-inci nur damllar. Göydə iki qara bulud toqquşaraq, İldırımlar saçılıyadır saraq-saraq. Quşlar uçur yuvasına pirl-pirl, Şirildiyar naşavalçılar şırıl-şırıl.

Bunu niyə xatırladım. Ona görə ki, türk xalqları, daha doğrusu, türk dövlətləri ədəbiyyatlarının bir-birinə təsiri gözlənilməz və əsərərinə nöticələrə aparıb çıxarır. Yeni estetik hadisələr yaradır, gözəlliklər ortaya qoyur. Müşfiq Azərbaycan türk poeziyasında heç kimin bir də tekrarlaya bilməyəcəyi şeirlər yazdı.

Və 29 yaşında güləllənən, qəti edilən Mikail Müşfiqin sovet, Stalin rejiminin boynuna qoyduğu günahlarından biri də tərkülük idi.

Mən Müşfiq faktını ona görə xatırladım ki, bu bizim türk dilimizin böyükliklə, ləhcə və çalar zənginliyi, xalqlarımızın bir-biri tövridə böyük enerjinin göstəricidir.

Xalqlara, millətlərə, dövlətlərə, dillərə və mədəniyyətlərə başqa xalqlardan üstün xüsusi missiya: yüksəmek düşünsəsinin xeyrli və ziyanlı tərəfləri var. Ziyanhə örnək kimi nəsisi Almaniyasını göstərmək olar. Yaxud düşünmək lazımdır, böyük mədəni nüfuzlərlərle və irse sahib latin dili və xalqı niyə tarix sehnəsindən silindi? Qoy, bu səala hər kəs öz cavabını versin.

Əziz dostlar!

Əsasən sərf ədəbiyyat və ədəbiyyat tarixi məsələlərindən danışmaqla mən indi bir şeyi söylemək isteyirəm. Tez-tez misal çəkdiyim və emin olduğum bir həqiqət var. Dillərin sərhədi həmişə dövlətlərin sərhədlerindən geniş olub və eminəm ki, dövlətləri diller yaradıb. Dünya tarixində inдиye

qədər 250-yə yaxın irili-xırdalı türk dövlətinin olması bəllidir. Mən bura imperatorluqları, xaqanlıqları, bəylikləri, xanlıqları, respublikaları, fərqli adlarla mövcud olmuş dövlətləri də aid edirəm. Və çox şükür ki, bu gün 7 müstəqil türk dövləti, 5 özərk dövlət, türk azınlığın yaşadığı 5 özərk dövlət, bir o qədər də özərk bölgə vardır. Niyə min illərdir bunlar var? Çünkü türk dili və türk dövlətləri, türkler bəşər tarixi boyu hara getdilərsə, mədəniyyət, ədalət, dərin inanc apardılar. Və bu gün bütün türk coğrafiyasının gözü böyük Türkiyəyə zillənib. Bizim hamımız Türkiyənin güclü olmasını arzu edirik. Çünkü güclü Türkiyə güclü Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmenistan, Qırğızıstan, Kıbrıs, bütün türk topluluqları və coğrafiyası deməkdir.

Bəs sabahkı böyük Türkiyə necə olmalıdır, onun vizyonunu necə görürük?

Ədəbiyyatdan danışdım, odur ki, əvvəlcə bir şeyi deyim. Dünyamız hər mənada dəyişir və bu gün, xüsusən Sovet imperiya-sının çöküşündən sonra post-sovet məkanının türk dövlətləri öz ədəbiyyat tarixlərinə yenidən baxır, onları vaxtilə mövcud olmuş saxta ideologiya və konyukturanın buxovlarından azad edir. Düşünürəm ki, Türkiyə ədəbiyyat tarixçiləri və ədəbiyyatşunasları da bu yeni reallıqda əvvəlki elmi-tarixi irsə təkrar nəzər salmalı, necə deyərlər, ümum-türk ədəbiyyatı tarixinin günümüze qədərki bütün dövrlərinə münasibətdə saatlar bir-biri ilə dəqiqləşdirilməlidir.

Qayıdım sualıma. Bəs sabahkı böyük Türkiyə necə olmalıdır, onun vizyonunu necə görürük?

Əlbəttə, 3 vacib şərt vardır: güclü elm və texnoloji; güclü ordu; güclü söz və ədəbiyyat!

Sonuncu sizə qəribə gələ bilər. Amma mən əvvəldə siyasi tariximizdən misal çəkəndə bütün baş verənlərinin dilimizin eksəsədəsi olduğunu söylədim.

Başqa tərəfdən mən hər şeydən önce şairəm, ədəbiyyatçıyam və ola bilsin, sadə-löhvcəsinə inanıram ki, şeir, ədəbiyyat dünyanı dəyişə bilər. Odur ki, böyük Türkiyənin gələcəyində ədəbiyyatın çox önəmlı yerini görürəm.

Bilirsiniz, vərdiş etdiyimiz tarixi oxumaq və bilmək vacibdir. Amma ədəbiyyat -ruhun tarixidir və milli kimliyi yaşatmaq, anlamaq və anlatmaq baxımından, mənçə, daha dürüstdür.

Odur ki, mən bütün türk cümhuriyyətlərinin nəzərlərinin dikildiyi Türkiyəni türk dövlətləri ədəbiyyatlarını ortaq məcraya salan mərkəz kimi də görürəm.

Türkiyənin post-sovet məkanı türk dövlətlərindən bir fərqi də budur ki, burda nəşriyyatlar, qəzetlər və ədəbi qurumlar siyasi ideolojilərə görə bölünübələr, saqlar, sollar, mərkəzlər və sairə deyə. Məsələn, mən arzu edərdim ki, Türkiyədə siyasi ideolojilərə bölünmədən, yalnız estetik ədəbi-kültürəl prinsiplər əsasında formalaşan, özü də bütün türk dövlətlərini əhatə edən yayın evləri olsun. Bu təkliflə üzümü türk dövlət yetkililərinə, eləcə də türk yayıncılarına tutaraq bir təklif vermək istəyirəm: bütün türk dövlətlərində yaranan ədəbiyyatı mütəmadi işıqlandıran, türk coğrafiyası intellektuallarını öz ətrafına toplayan, ayda ən azı 2 dəfə nəşr olunan bir ortaq dərgiyə, platformaya ehtiyac var və bu haqda düşünmək lazımdır. Əmin olun, Böyük Türkiyə Vizyonu üçün önəmlı cizgi olacaq. Və Böyük Türkiyə Vizyonunu mən Böyük Türk Vizyonu kimi təsəvvür edir, arzu edirəm.

Burda, zalda hiss elədim ki, Azərbaycandan olan tələbələr var. Onları da ayrıca olaraq salamlayırmış, bağrıma basıram.

Diqqətiniz üçün təşəkkür edirəm.